


# Yazıcılar Birliyində qazilərlə görüş oldu



Fevralın 1-də Azərbaycan Yazıcılar Birliyinin Natəvan klubunda AYB-nin Ağsaqqallar Şurasının təşkilatçılığı və təşəbbüsü ilə Qarabağ döyüşlərinin şanlı qəhrəmanları olan qazilerlə görüş keçirildi. Əvvəlcə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Xalq yazıçısı, AYB-nin sədri Anar açaraq dedi: "Əziz qazilər, şanlı döyüşçülərimiz. Sizi Yazıcılar Birliyinin Natəvan klubunda salamlamaq, sizinlə bir arada olmaq çox xoşdur. Siz bizim qurur və fəxarət yerimizsiniz. Azərbaycanın ərazi bütövlüyü nün təmin edilməsi yolunda misilsiz qəhrəmanlıq göstərmisiniz. Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu otuz il Ermənistanın işğali altında qalan doğma torpaqlarımızı geri qaytardı. Dünya Azərbaycan insanının vətənpərvərlik, özgürlik duyğusunu şahidi oldu. Təkrarsız tebətiyle, tarixiylə, taleyi bize doğma, əziz olan Qarabağa, Şuşaya, Xankəndinə, Kəlbəcərə, Laçına qovuşduq. Bütün bu qəlebələrdə sizlərin əvəzziz xidməti olub. Şərəflə döyüş yolu keçibsiniz. Çox istəmən həmin döyüşlərlə bağlı anılarını, o anların təessüratlarını bu gün burada bizimle bölüşəsiniz. Çünkü bu anılar, xatirələr, keçirilən hissler mühərribe haqqında yazılın esərlərə mükəmməl mövzu, bilgi verir. Bunları sizin dilinizdən dinlemək xoşdur. Azərbaycan xalqı adından, yazıçı və şairlərimizin adından sizə minnətdarlıq edirəm. Ömrünüzü qoyubsunuz bu yolda. Sizlər haqqında yazılıb, yazmışq, yenə də yazılıacaq, yazacaqıq..."

Xalq şairi, Yazıcılar Birliyi Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə dedi: "Sizin hər birinizin sinəsini döyük şücaetinizin möhürü olan medallar bəzəyir. O medalların her biri sizin və xalqınızın qəhrəmanlıq tarixinizin möhürüdür. Belə bir görüşün keçirilməsi təşəbbüsü barədə Anar müəllimə bildirəndə, o, çox sevindi. Mənim üçün də sizinlə bir arada olmaq xoşdu. Sizlərin göstərdiyi qəhrəmanlıq, sizlərin möhtəşəm sücaeti biz qələm adamlarına yeni mövzular verir. Siz həm də bizim gerçek, real ədəbi qəhrəmanlarımızsınız. Koroğlunun, Babəkin, Nuru Paşanın ardıcılığınız. Siz bizim azadlıq döyüşürlərimizsiniz. Bir şeirimdə yazmışam ki, səngər nəye gerek döyük olmasa. Hər torpaq dünyada məməlekət olmur, parça var - yaşayır bayraq olanda. Yaz-

mışdım ki, məni bayraq kimi tutun yuxarı, sizə lazımlı olsam o bayraq qədər. Qarabağ döyüşləri zamanı hünərinizlə, vətənpərvərlik duyğunuzun böyükülüyü ilə mənə o seadəti yaşatdırınız. Ömrümün bu çağında mənim şair qürurumu bir boy da ucaltdınız, biz birgə döyüsdük, siz silahınızla, biz qələmimizlə, ilhamımızla".

"Qarabağ əlliñinə Qayıq İctimai Birliyinin sədri Firudin Məmmədov səmimi görüş üçün AYB rəhbərliyinə, görüşün təşəbbüskarı, xalq şairi Nəriman Həsənzadəyə dərin təşəkkürünü bildirdi: "Burada Azərbaycan ədəbiyyatının bir çox görkəmli, tanınmış simaları iştirak edir. Var olasınız. Gözümüzü açıb sizleri tanımışaq, sizləri oxumuşuq. Yazıcı və şairlərimizin vesf etdikləri Vətəni sevmişik, sizlərin edəbi qəhrəmanlarınızın timsalında gelecek ömrümüzün, fəaliyyətinizin xəyallarını qurmuşuq. O qəhrəmanların ömür yoluńa təkrarlamağa hazırlamışaq özümüzü. Vətənimizi göz-bəbəyi kimi qorumağın dərsini sizlərən, sizin kitablarınızdan almışaq. Erməni faşizmi üzərində çalınan qəlebəmizdə şair və yazıçılarınızın da böyük payı var. Biz bunu biliyoruk. Çünkü sizin əsərləriniz döyük yollarında, soyuq səngərlərde, döyük meydanlarında bize ruh verib. Qəlibimizə təper toxumları səpib..."

Gənc Qaziler İB-nin sədri, qazi Hacı Veliyev də ustاد qələm adamlarına xitabən qeyd etdi ki, sizin böyük ömrünüz, ədəbi qəhrəmanlarınız bizim üçün örnəkdir. Qəhrəmanlıq tariximiz haqqında qələmə alındığınız əsərləri sevə-sevə oxuyuruq. Vətəni qurumaq imandandır. Xoşbəxtəm ki, bu yolu seçdim. Vətən yaşasın deyə ölümün üzərinə atıldım. Gözüm qurban verdim. Amma qurruluyam ki, bu gözü torpaqlarımın azadlığı yolunda qurban vermişəm...

Sonra Qarabağ qaziləri Vidadi Şabanov, eləcə də qəhrəman döyüşçülər Qurban, Səyyaf, Həsən, Fariz, Ömər, Vahid, Azad bəyler, şəhid ailəsi Həsən müəllim və başqları keçdikləri döyük yolu, cəbhə xatirələri ilə bağlı düşüncələrini dile gətirdilər. Böyük qəlebədən, Zəfər günündən sonra Azərbaycan Prezidentinin, dövlətimizin onlara göstərdikləri qayıqdan minnətdarlıqla söz açıdlar. Eyni zamanda gündəlik həyatda üzəldikləri problemlər, yerlərdə fəaliyyət göstərən bir çox vəzifəli şəxslərin, rayon icra həkimiyəti başçılarının, nazirlərin əmək-

daşlarının əksər hallarda Qarabağ qazilərinə göstərdikləri biganə münasibətlər barədə danışdılar: "Biz qayğı deyəndə nəsə pul-pala imtiyazlarını nəzərdə tutmurug. Sadəcə, mənəvi dəstəyə, adı insani qayğıya ehtiyac hiss edirik. Saatlarla qapı dalında qalıb, hansı məmərunsa qəbuluna düşə bilmək sixintisi yaşamaq istəmirik. Dövlətin nəzərdə tutduğu imtiyazlardan heç bir maneə, biganəlik hiss etmədən yararlanmaq isteyirik. Haqqımıza hansı məmərunsa girməyi bizi mənən sixır. Anar müəllim, Nəriman müəllim, Sabir bəy, sizin sözünüz həmişə eşidilən səs olub. Xalqın problemlərini lazımnıca qabartmışınız, yüksək tribunalardan səsləndiribsiniz. Biz bunu bilir və qiymətləndiririk. Bu məsələlərde bizə dəstək olmağınızı isteyirik".

Qazi Umar Nesibov cəbhə xatirələrini dilə getirdi, şəhid qızının dilindən qələmə aldığı şeiri oxudu:

Nə qədər şəkillə danışım ki, mən?  
Nə qədər göz yaşın silsin ki, əlim?  
Deyirsiz şəhidin cənnətdir yeri,  
Gönderin cənnətə, atamlı ölüm.

Atamı mənə ver sən, ey komandır,  
Şəhidlər ölməzdir demirdin ki, sən?  
Göndər evimizə mənim atamı.  
Atılm qucağına qucaqlayım mən.

Daha saçlarımu daramıram ki,  
Daha əvvəlkitek güləmmirəm mən.  
Hər gecə anamın ağlamagına  
Daha dözəmmirəm, dözəmmirəm mən.

Ay Allah, nedir ki, nedir günahım,  
Atamı bu yaşıda aldın əlimden?  
Allahım tək sənə budur sualı,  
Atamı nə vaxtsa görəcəyəm mən?

Öpüb yanağımdan söz verdin mənə,  
Qayıdib qırmızı don alacaqdın.  
İndi qalx tabutdan, gedək don alaq,  
Yadımda sən mənim belə qalacaqdın?

İndi kim alacaq mənim donumu?  
Axı sən sağ idin, sən niye öldün?  
Bax anam ağlayır nənəm ağlayır,  
Üçrəngli bayraqa bükülü gəldin.

Ata, qalx məzardan evimizə gedək,  
Artıq üç il keçib, yeddi yaşım var,  
Nə olar gəl məni məktəbə apar,  
Qırmızı çantam karandaşım var.

Bax sinif yoldaşım o gün deyir ki,  
Anamın işi var, atam gələcək.  
Yəqin ki, səni də atan aparar?  
Söylədim, Şəhiddir! O, gəlməyəcək.

Her gecə yuxumda görürəm səni,  
Deyirsən ağlama, canın sağ olsun.  
Mən ölməmişəm ki, cənnətdir yerim.  
Şəhidlər ölməzdir, vətən sağ olsun.

Sonra Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Vətən uğrunda qəhrəmanlıqla döyüşməsə qaziləre ithaf etdiyi şeiri səsləndirdi. Xalq yazıçısı Elmira Axundova qazilərin esas problemlərinin diqqətdə saxlanılmasıనı vətəbiyyini vurğuladı.